



**Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
Aqrar Elm Mərkəzi
Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutu
Arıçılıq laboratoriyası**

2015-ci ilin Azərbaycan Respublikasında “ Kənd Təsərrüfatı ili “ elan edilməsinə həsr olunmuş

**ARIÇILIĞIN İNKİŞAFINA DAİR AZƏRBAYCAN-TÜRKİYƏ
ELMİ-TƏDQIQAT ƏMƏKDAŞLIĞI
TOPLANTISI – II**

və

**ARKTN-nin Aqrar Elm Mərkəzinin GƏNC ALİMLƏR ŞURASININ –
İIBEYNƏLXALQ KONFRANSI**

9-11 iyun 2015-ci il Gəncə şəhəri

Konfransın məqsədi: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2015-ci il tarixli **Sərəncamına** əsasən, 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar olaraq kənd təsərrüfatının gəlirli və ən qədim məşğulluq növü kimi inkişafını stimullaşdırmaq, sahənin elmi müstəvidə inkişafına dəstək vermək və dünyanın elmi-tədqiqat təhsil müəssisələrində çalışan araşdırmaçıları bir araya gətirmək, toplanmış informasiyaları və təcrübələri bölüşmək, ortaq problemləri müzakirə etmək, həmçinin onların həlli yollarına dair təkliflər paketi hazırlamaqdan ibarətdir.

KONFRANSIN ELMİ İSTİQAMƏTİ:

I Arıçılıq bölməsi

Elmi seksiyalar:

- Müasir dünya arıçılığı: nailiyyətlər, problemlər, perspektivlər
- Arıçılıq məhsullarının keyfiyyəti və müasir istifadə sahələri
- Arıçılıqda damazlıq-seleksiya işlərinə ənənəvi və müasir yanaşmalar
- Arıçılıqdaxəstəlik-zərərvericilərlə mübarizə üsulları

II Aqrar bölmə

Elmi seksiyalar:

- Bitkiçilikdə genetik, seleksiya, toxumçuluq və tingçiliyin müasir problemləri və perspektivləri
- Balverən özü ilə müasir yanaşma (Balverən bitkilərin növləri, arealı və introduksiyası)
- Azərbaycan Respublikasında heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması perspektivləri
- Torpaqların rekultivasiyası və təsərrüfat dövriyyəsinə cəlb edilmiş torpaq resurslarından səmərəli istifadə edilməsi
- Kənd təsərrüfatı məhsullarının istehsalında struktur dəyişmələrinin təbiəti və məhsuldarlığın yüksəldilməsi problemləri
- Kənd təsərrüfatında aqrotexnikanın və mexanikləşdirmənin müasir vəziyyəti və perspektivləri

Konfransın dili: Azərbaycan, türk, ingilis, rus

Konfransın təqvimi:

- Məqalələrin son göndərilmə tarixi: 22 may 2015-cil il
- Məqalələrin qəbulu haqqında məlumatın müəlliflərə bildirilməsi: 29 may 2015-ci il
- Konfransın keçirilmə tarixi: 9-11 iyun 2015-ci il

Məqaləyə qoyulan tələblər:

Məqalələrin keyfiyyətinə, orada göstərilən faktların səhihliyinə müəllif cavabdehdir, bunun üçün institut məsuliyyət daşımır.

Məqalələr konfransın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir.

Həcmi 6 səhifəyədək, format – A4, ölçü – 12pt., şrift – Times New Roman, soldan – 25 mm, sağdan – 15 mm, yuxarı və aşağıdan – 20 mm, interval – 1, abzas -1.25. Mətn sətirdən sətərə keçirilmədən yığılmalı, mətnin daxilində olan şəkil və cədvəllərin parametri sol və sağ kənarlardan 3,7 sm olmalıdır.

Məqalənin adı 12 pt. ölçüdə qalın şriftlə və böyük hərflərlə səhifənin ortasında verilməlidir.

Aşağıda müəllifin (müəlliflərin) elmi dərəcəsi, elmi adı, adı, soyadı, atasının adı, işlədiyi təşkilatın adı və müəllifin elektron poçt ünvanı, 12 pt. ölçüdə adı şriftlə və kiçik hərflərlə məqalənin yazıldığı dildən əlavə kursivlə xülasə və açar sözlər digər 2 dildə yazılır.

Ədəbiyyata istinadlar mətnin içərisində kvadrat mötərizədə [1] verilməlidir.

İstifadə olunmuş ədəbiyyatların siyahısı əlifba ardıcılığı ilə göstərilməlidir.

Tərtibat nümunəsi:

GENETİK EHTİYYATLARININ TOPLANMASI, QORUNMASI VƏ
DAVAMLİ İSTİFADƏSİNİN PERSPEKTİVLƏRİ

a.e.d., prof Həsən Məmmədov , a.e.f.d., dos Valeh Şərifov

Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutu

E-mail: apis.ganja@gmail.com

Xülasə: (2 dildə)

Açar sözlər: (2 dildə)

Mətn

İstifadə olunan ədəbiyyatlar:

Məqalələrin göndərilməsi:

Məqalələr müəlliflər tərəfindən birbaşa, poçt vasitəsilə 1 nüsxə olmaqla CD-də yaxud elektron formada apis.ganja@gmail.com ünvanına təqdim olunmalıdır.

Təşkilatı məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz:

AZ-2000, Heydər Əliyev prospekti-45

Azərbaycan ET İpəkçilik İnstitutu, Gəncə şəhəri / Azərbaycan Respublikası

Tel: (+99422) 255 37 06, Faks: (+994 22) 255 37 06

Konfrans barədə məlumat institutun internet səhifəsində də yerləşdirilmişdir.
www.am.org.az

Təsisçi: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

Təşkilatçı: Aqrar Elm Mərkəzi

Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutu

Arıçılıq laboratoriyası